

igid ömrü

(Əvvəli ötən
saylarımda)

Bunları artıq biliyəm, qeydlərimi də aparmış deyə, Əvəzin təkrar danışdıqlarına burada ara verməli oluram. Füzulinin hadisələr zamanı Şuşadan araya yollarla, cığırlarla Xocalıya piyada gəldiyini söyləyən Əvəz qəhrəmanımızın hələ uşaqlıq, yeniyetməlik çağlarında Laçınə da tez-tez gəldiyini xatırlayır səhbatımız zamanı.

...Füzuli ilə Əvəzin son görüşü Ağdam aeropportunadır. Xocalı faciəsindən çox qabaq baş tutub bir görüş. Ondan sonra bir dəfə də gelir Xocalıya Əvəz. Qardaşının və qardaşı uşaqlarının dalınca. Deyir uşaqları götürdüm özümle. Vertolyot Əsgəranın yaxınlığından keçəndə Bozdağdan ermənilər atəş açıb. Amma xoşbəxtlikdən vertolyot ciddi zədə almayıb və onlar Ağdama gəlib çıxı biliblər.

"Mən Hüsənliyə çatanda Zaminin "Üç mərasimini" verirdilər"

...Füzulinin ölüm xəberini necə aldıqlarını soruşuram Əvəzdən. Sorağı dillər ezbərinə çevrilmiş, ermənilərin yuxusuñunu ərşə çəkmiş bir iğidin ölümüne inanmağın özü də çətin bir anlaşıdı. Ələlxusus da doğmalar üçün... Əvəz nəqəl edir:

- Füzulinin ölümünü necə eştidim? Əvvəla, həmin gün ilk eştidiyimiz söz bütün xocalıların başına getirilən müsibət oldu. Eşidən kimi yola düşməyi planlaşdıranda baxdim ki, daha köhnə yollar yoxdu...(bunu görmək, bu duygunu yaşamaq dəhşətli bir anlaşıdı. İnsan öyrəşdiyi, vərdi etdiyi yaxın bildiyi yolu itirəndə sanki bir doğmasını itirmiş kimi acını yaşamalı olur. Amma nə edəsən ki, xalqımızın taleyindən belə yaştıları da keçirdi nankor qonşularımız. Mən də həyatında cəmisi bir dəfə - Şuşaya Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu ilə getmişəm deyə, Şuşanın yolunu ancaq bu ardıcılıqla görürəm. Ancaq qəhrəman əsgərlərimiz sübut etdi ki, Şuşaya - bizim qədim şəherimizə Qubadlıdan da, lazım gələcək dağlardan, meşələrdən də keçib gedə biləmişik - N.Z.) Məcbur oldum Laçından Akara yolu ilə gəlim Füzuli rayonuna, ordan Beyləqan, Ağcabədi, bu qədər məsafəni qət etdiyikdən sonra, nəhayət, gəlib çıxdım Ağdama. Ağdamın "Konzavod" deyilən

kəndi vardı, burda qohumumuz yaşayırırdı. O da mənə Zaminin ölüm xəberini olduğu kimi dəqiq demədi. Ancaq bunu dedi ki, Zamin yaralanıb. Həmin gün özümü Hüsənliyə çatdırı bilmədim. Səhəri gün gəldim Hüsənliyə, gördüm artıq Zaminin üç mərasimini verirlər. 3-ün səhəri qardaşımıllər getdik yoldaşlarda qalmış meyitləri götürməyə. Gəlib çıxdıq Ağdamın Şelli kəndinə. Burda dedilər silahlı getmək olmaz, çünkü ermənilər silahlı görən kimi atırlar. Atamın dayısı oğlu bu kənddə yaşayırırdı. Getdik onun evində adama dolu bir çay stekanı araq içdi ki, qorxu-hürkünə unudaq, hiss etmeyək, gedək ermənilərin içərisindən meyitləri götürək. Getdik çıxdıq Əsgəranın yanında toyuq fermasi deyilən yere. Burda Telman adlı iri cüssəli bir xocalılının meyiti qalmışdı. Çekisi ağır olduğuna görə onu getirə bilməmişdilər. Meyitin altına odeyal saldıq, sürüyə-sürüyə gətirdik bir az. Sonra istədik dərədən ağac tapıp xərək kimi düzəldək onu götürməyə. Dərəyə düşəndə burda dəhşətli bir mənzərənin şahidi olduq. İlahi, insanı necə qırıblar?!.. belə də vəhşilik olar?!.. Yuxarıdan camaati güllələyəndə hamı qaçıb dərədə gizlənsin, burda insanı necə qırılmışdır...meyitləri bir güne salmışdır...üst-başlarını axarıblar, qulaqları kəsilən kim, qarınları yırtılan kim... adam az qalırdı dəli olsun bu qorxunc mənzərəni görəndə...

Füzulinin qonşusu Eldarın ailəsini vurmüşdular, hansı ki, Füzuli atını tövlədən oğurlayıb Ağdama getməyə minmişdi, onun yaş yarımlıq körpəsi qucağında sağ qalmışdı. Bizim hərbçilər o uşağı bəlekdə götürüb gətirmişdilər Ağdama. O qadının da meyitini biz gətirdik Qaraqayaya. Orda da maşına qoyub gətirdik Ağdamə. Telmanın, onun, bir də bibimin qaynı Eldarın yoldaşı Tofiqənin meyitlərini gətirdik təhvil verdik Ağdamın Yusifcanlı kəndində iyıolerinə, bizdən təhvil alıb dəfn elədilər. Mənim Xocalıya - Xocalı yoluna sonuncu gedişim bu oldu (kövərlir. Başa düşürəm ki, üstündən 28 il ötməsinə baxmayaraq, Əvəz o gördüyü dəhşəti xatırlayanda hansı hissələri keçirir ürəyindən - N.Z)... Yuxarıda hərbi vertolyot başımızın üstündə fişəng atıldı, qoruyurdular ki, bizi vurmaşınlar. Vertolyota da

xeysi meyit yiğmişdilar. Hələ xeyli də meyit qalmışdı dərələrdə, meşələrdə...

Əvəz Xocalının mühasirədə olduğu vaxtlarda da tez-tez burdakı doğmalarına baş çəkdiyindən danışır. Deyir, qonaq gəldiyi həmin günlerdə o qədər olub Füzuli ilə Xocalı Özünümüdüfəi batalyonun postlarında keşik çəkdiyi günler...

Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstemovun ölümünü birçə cümlə ilə də çox gözəl xarakterizə eləyir Əvəz. Deyir, o, camaatin yolunda özünü qurban verdi. Birmənalı, şüurlu şəkildə. Ölümü seçdi, amma əqidəsindən, tutduğu yoldan dönmədi, namus-qeyrətdən keçmədi. Qəhrəmanlıq sizce nədir bəs, əziz oxular?!

"Qızıl kitabə yazdırın adını, Füzuli!.."

Əvəzle birlikdə Hüsənlidə yaşayan Tofiqə Novruzovanı da danışdırıram. Tofiqə Füzulinin xalası qızıdır. Füzulinin uyuduğu Tərtərin Hüsənli kəndinin sakinidi. Deməli, həm də uşaqlığının, gənciliyinin bir hissəsi Hüsənlidə keçən qəhrəmanımızın ömrünün o çağlarının şahidlərindəndi. Xalası oğlunun ölümündən 28 il ötməsinə baxmayaraq, Tofiqəni danışdırıdım bütün dəqiqələrdə nə qədər toxadlıq vermək istəsem də, mən onun göz yaşlarını saxlaya bilmədim. Göz yaşları içərisində ondan ala bildiyim fikirlərse yalnız bunlar oldu:

- (hıçqırı-hıçqırı) Bir gün silah aparmağa gelmişdi. Dədim Zamin, bəlkə özünü gözleyən bir az. Yazıqsan, cavansan. Dedi nəyi gözləyə bilərəm? Mən nə üçün yaşamalıyam ki... kişi olər, adı qızıl kitabə düşər. Axırıcı dəfə Ağdamdan, Əsgərandan keçib getdi. Çayın içi ilə silah aparırdı. Ondan sonra Zamin qayıdib gəlmədi bir də Hüsənliyə...

Zamin - Füzuli ondan sonra Hüsənliyə gəlib... Yenə də qəhrəman kimi, iğid kimi... Sadəcə bir fərqli: qəhrəman adına şəhidliyi əlavə etməklə, həm də həmişəki, yaddaşlarda qalan iti, cəngaver yerişi ilə yox, ciyinlərdə... Uşaqlığının keçdiyi, hər bucağında izləri yaşayan Hüsənliyə ŞƏHİDLİK zirvəsindən boylanmaqla. Həm də körpəyən itirdiyi anasının qoynuna sığınmaqla. Bu nakam ömrürə hələ də barışa bilməyen Tofiqə isə göz yaşları içinde sözlerine davam edir:

- Ondan olmayıb, yox-

du, olmayacaq da. Həm qoçqə ididi, həm namus çəkən idi, qeyrət çəkən idi. Xocalıda qalanlar haqqında "ordakılar mənim namusumdu", "ordakılar mənim anam-bacımdı" sözləri dilində düşmürdü. Əsgəranla Xocalının arasından çay keçirdi. Həmin çayla xocalıllara silah daşıyırı ki, nə olur-olsun mən aparmalıyam.

- Ölümünü necə eştiniz, yadınızdadı?

- O günü unuda biliyəm? Ele bildim dünya dağlığı, Zamin ölübsə, deməli hamımız oləcəyik. Eşidəndə Şellidə vurublar, şoka düşdük, yəni Zəmini də vura bilerlər?! İlahi, dünyanın sonudumu?!..

- Siz də getdiniz Ağdam?

- Getdik. Ondan sonra getirdilər bize. Burda bir dəhşət yaşandı. Allah göstərməsin heç kimə. Onun uşaqlığının bir hissəsi burda - qohumlarda keçmişdi. Sonralar gelişdi toy-bayrama çevriliirdi. Hamiya kömək edirdi. İnsan ne qədər canıyan ola bilər? Valla, mən ikinci belə bir insan görməmişəm. Onun kimə zirək adam ele bilirəm heç yoxdu, ay tövbə! Ele bil quş qanadında yetirirdi özünü, bir də baxırdın ki, Zəmin geldi, burdadi. Hər işi görürdü. Gəlib Hüsənlidə ot çalırdı. Kömək edirdi bize. İnanın, onun dəfnində bu kədində camaati o qədər özlərini döyürdülər ki... hamı çox istəyirdi onu, doğma-yad fərgi yox idi. O qarda-çovğunda uşaqqan ağıbırçaya qədər hamı yüksəmişdi, bizim qapı camaati tutmurdu. Allah dəyməsin el-obaya, Allah hamisindən razi olsun, hamisə bir ağızdan deyirdi ki, halal xoş olsun, nə eziyyət çəkirikə, onun buna haqqı çatır. O adı həqiqətən qazanmışdı Zəmin. Kimsə dünyasını dəyişəndə deyirlər evdən gedir, kimsə dünyasını dəyişəndə deyirlər eldən gedir. Zəmin həqiqətən bütün Azərbaycan-dan getdi. Onu el bu ada layiq şəkildə yola saldı son mənziline. Qonşumuzda Bəsti müəllimə yaşayırırdı. Onu yas məclislərində ağlayan görməmişdi hüsənlilər. Ancaq o, Zəminə elə ağı dedi ki, hamı məettəl qalmışdı müəllimənin səsini belə eşidilməsinə. Zəmin çünki təkcə qohumların, doğmaların yox, hamının hörmətini bax, beləcə qazanmışdı.

(ardı var)
Nəzirməmməd
ZÖHRABLI
jurnalist-publisist